

UOT № 81

ƏZİZƏ CƏFƏRZADƏNİN DİL KİMLİYİNİN ONUN DİALEKTİZMLƏRDƏN YARARLANMA STRATEGİYASINA TƏSİRİ HAQQINDA

B.G.Məmmədova

Azərbaycan Dillər Universiteti
Bakı, R.Behbudov küçəsi 134

e-mail: benovshem@gmail.com

Açar sözlər: dil kimliyi, dialektizmlər, idiolect, Əzizə Cəfərzadə, Şirvan və Bakı şivələri

Keywords: language identity, dialecticism, idiolect, Aziza Jafarzadeh, Shirvan and Baku dialects

Ключевые слова: языковая личность, диалектизмы, идиолект, Азиза Джагарзаде, бакинский и ширванский диалекты

Ə.Cəfərzadənin dialektizmlərdən yararlanması ilə bağlı strategiyasının təkrarolun-mazlılığını şərtləndirən vacib amil onun özünün dil kimliyindən, yəni özünün dil şəxsiyyəti-nin formalşma mühiti ilə üzvi bağlılığından qaynaqlanır. Ə.Cəfərzadə yaradıcılığı boyu heç bir digər dialekti Şamaxı-Şirvan şivəsi qədər yüksək işlənmə tezliyi və daqiq auten-tikliklə təqdim etməmişdir. Ə.Cəfərzadə yaradıcılığının "şah əsəri" sayılan "Aləmdə səsim var mənim" romanında müəllif bu şivənin bütün nyuanslarını (fonetik, leksik, morfoloji) böyük ustalıq və həssaslıqla ifadə edir.

Müqayisə üçün qeyd edək ki, "Aləmdə səsim var mənim" romanından fərqli olaraq, Ə.Cəfərzadə özünün "Bakı-1501" romanında dialekt ünsürləri çox aşağı səviyyədə işlədilmişdi.

Fərqləri konkret istiqamətlər üzrə nəzərdən keçirək. İlk olaraq qeyd edək ki, artıq vurğuladığımız kimi, "Aləmdə səsim var mənim" romanındaki demək olar ki, bütün təhsilsiz şəxslərin dil kimliyinin səciyyələndirilməsi üçün, yəni həmin şəxslərin ədəbi dildə nitqi formalasdırı biləcək təhsil ala bilmədiyinin qabardılması üçün, demək olar ki, istisnasız şəkildə bütün qeyri-ziyalı mühit nümayəndələrinin nitqində dialektizmlərə daha çox yer verilmişdir. Sözsüz ki, hamən şəxslərin dil kimliyində **XIX əsr şərtılıklarının labüb etdiyi** (yəni, müvafiq şəkildə ərəb-fars mənşəli müəyyən qrup arxaiklaşmış leksik vahidlərin yer aldığı) spesifikasiklər də mövcuddur. Eyni zamanda Ə.Cəfərzadə dövrün və bölgənin dil mühitinin adekvat canlandırılması üçün ziyalılarının nitqində də az sayıda dialektizmlərə yer vermiş, lakin bu zaman ədəbi dil normallarının dilakətizmlərə nəzərən nisbat balansını qoruyub saxlamışdır.

Şair isə sözüne davam edirdi:

- Nə başını ağrıldım, gün keçir, qalx gedək. Elə bu axşam sənə ürəyindən xəbər verənbir qəzəl yazmağa çalışaram. Yaxşı, daxi simsiğini neyə salımasan, aadə? [1; 29]

Ə.Cəfərzadə burada öz dil kimliyinin həssashişini ortaya qoymuşdu: yazar dialektə danışan şəxslərin içində çıxmış ziyalı-şairin steril ədəbi dil danışmasının inandırıcı olmadığının fərqi vərməmişdir. Bu səbəbdən də Ə.Cəfərzadə Şamaxı ziyalılarının nitqinin bölgə əhalisinin danışığı ilə kontrast təşkil etməməsi namənə ara-sıra onların nitqində dialektizm "xalları" vurmuşdur ki, onların say nisbəti qeyri-ziyalıların nitqindəki dialektizm-lərin nisbətinə nəzərən əhəmiyyətli dərəcədə azdır. Ə.Cəfərzadə intuitiv olaraq, dil kimliyi nəzəriyyəsinin ən vacib postulatlarından birini şəkildə nümayiş etdirməyə müvafiq olmuşdur.

Məlumdur ki, FƏRDİ DİL KİMLİYİ HEÇ VAXT DİL KİMLİYİ İLƏ QƏTİ

OPPOZİSİYA TƏŞKİL ETMİR. Fərdin danışığı bu və ya digər səviyyədə onun aidolduğu etnik qrupun, sosial qrupun (sosial zümrənin, sosial çevrənin, kollektivin) leksik-frazeoloji, fonetik, morfoloji, sintaktik tasir izlərini əks etdirir. Çünkü fərdi dil kimliyinin vakuüm şəraitində meydana gəlməyiib, məhz həmin simfonik dil kimliyinin özünü tərəməsi və ya digər simfonik dil kimlikləri ilə hibridləşməsinin tərəməsi kimi ortaya çıxır. İstanbullu halda toplumun dil kimliyi özünü biruza verməyə bilməz. Əgər Ə.Cəfərzadənin sırası Şamaxılıları autentik, əsasən qeyri-hibrid mahiyətli fərdi dil kimliyinə malik idilərsə, bölgə ziyalılarının dil kimliyində hibridləşmə izlənilir. Belə ki, bölgə ziyalılarının (*söhbət XIX əsrən gedir*) yerli (simfonik) dil kimliyi ilə ərəb-fars dilli təhsilinin möhürünnü daşıyan sosial qrupun dil kimliyini kontaminasiyası sezilir.

Konkretləşdirirək və müəyyən ilkin ümumiləşdirmə apararaq, deyə bilərik ki, Ə.Cəfərzadənin "Aləmdə səsim var mənim" əsərdəki dialektizmlər özünü aşağıdakı şəkildə təzahür etdirir: 1) emosional neytrallığı malikdirlər və müəllifin neqativ və ya pozitiv yanaşmasını inikas etdirmirlər; 2) dialektizmlərin fərqli dil kimliyi nümunələrində təmsil olunma səviyyəsinə gölinçə, ziyalı və qeyri-ziyalı nitiqində müəyyən labüb fərqlilik mövcud olsa da, ciddi antoqonizm nəzərə çarpımır.

Bundan fərqli olaraq, daha öncəki zaman mərhələsini əhatə edən, konkret olaraq, XV əsrin sonu-XVI əsərin əvvəllərində Cənubi Azərbaycanda, Bakıda cərəyan tarixi prosesləri əks etdirən romanda obrazlar əksər hallarda Ə.Cəfərzadənin öz müasirlərinin, yanı XX əsrin II yarısında yaşaması ziyalıların nitiqinə maksimum dərəcədə yaxın şəkildə qələmə alınmışdır. Ə.Cəfərzadənin XV-XVI əsərdə yaşaması qəhrəmanlarının dil kimliyi-nin autentikliyi ilə seçilməməsi isə ilk növbədə subyektiv faktorla əlaqəlidir. Belə ki, Ə.Cəfərzadənin özü Şamaxı dil kimliyinin yetirməsi olduğundan, o, həmin dil mühüdü zəminində "formalaşmış" qəhrəmanlarının dilini, dil kimliyini tam təfsilatı ilə, bir növ, ilk mənbədən canlandırmaq imkanına malik idi. Məhz, bu səbəbdəndir ki, onun "Aləmdə səsim var mənim" romanının XIX əsrə yaşıyan qəhrəmanları "Bakı-1502" romanının XV-XVI əsr qəhrəmanlarından daha autentik səslenir. Onların nitqi ("Aləmdə səsim var mənim" romanının obrazlarının nitiq) daha çox dialektizm və arxaizmlərlə zənginləşdirilərək əsərin dilinin ümumi "atmosferini", aid olduğu dövrün dil mühitinin, bölgə əhalisinin dil kimiliyini (yəni, müvafiq olaraq, zaman-məkan koordinatlarının kəsişmə nöqtəsinə uyğun şəkildə) səciyyələndirilməsi baxımından daha adekvat təsəssürat yaradır. Bununla müqayisədə, müasir Azərbaycan ədəbi dilində "danişdirilan" XV əsr qəhrəmanları heç də adekvat təsəssürat yaratır.

Məlumdur ki, XVI əsrə Azərbaycan ədəbi dilinin əsasını Təbriz dialekti təşkil edirdi [2; 8]. Başqa sözə desək, həmin dövrəki ədəbi dilin formalaşmasında Təbriz dialekti koynə rolunda çıxış etmişdir. Hətta Azərbaycan ədəbi dilində Təbriz dialektinin ağır yüklü təsirinin Şah İsmayıllı Xətainin rolu ilə bağlılığını xatırlasqədə; dəqiq desək, Təbriz dia-lektinin ədəbi dil əsası rolunda çıxış etməsində dilimizin 1502-ci il dövlət dili statusuna yüksəlməsilə əlaqlılıyi faktunu xatırlasqədə, vəziyyət dəyişmir. Belə ki, belə bir montiqi sual çıxa bilər ki, əsər bilavasitə adında da bəlli olduğu kimi, 1502-ci il hadisələrlə bağlılıq əsasında meydana gəlmiş və həmin dövr ərafəsindəki tarixi proseslərin ədəbi formatda təqdimatını təşkil edir. Və bu əsasda belə bir sual meydana çıxa bilər ki, bəlkə həmin dövrədə Təbriz dialekti hələ öz təsirinin pik nöqtəsinə çatmadı və bu səbəbdən də, yazar həmin dialektin özəlliklərini əks etdirməkdən çəkinmişdir. Lakintarixi gerçəklilik artıq həmin dövr ərafəsində Təbriz dialektinin koynə mövqeyinə yüksələ bildiyini söyləməyə əsas verir. Bu mənada N.Xudiyevin mövqeyi ilə razılışmamaq mümkün deyil. Dilçi haqlı olaraq yazar: "Şübhəsiz, nəinki XVI əsrdə, bir neçə əsr daha əvvəldən etibarən Azərbaycan mədəniyyətinin əsas dəyişilməz mərkəzi olmuş Təbriz şəhəri, artıq qeyd olunduğu kimi, ədəbi dilin də öz inkişafında istinad elədiyi möhkəm sosial-mədəni baza idi və yalnız XVI əsrdə deyil, daha əvvəllərdən "tabrizliların şiva xüsusiyyətləri" ədəbi dilə təsir edirdi." (kursiv bizimdir – B.M.) [3; 277]. Bu mənada Şah İsmayıllı Xətainin Bakıya yürüşünü əks etdirən hadisələrin

təsvir edildiyi romanda labüb olaraq, məhz Təbriz dialektinin eşidlməsi vacib idi. Müqayisə üçün deyək ki, yazıçı Bakı əhalisinin danışığını daha kaloritli şəkildə oks etdirmiş və bu zaman təkcə leksik dilaketizmlərlə deyil, eləcə də morfoloji dialektizmlərdən də kifayət qədər istifadə etmişdir. Bundan fərqli olaraq, Təbriz əhalisinin danışığı, daha dəqiq desək, Təbrizli obrazların dil kimliyi yalnız bəzi fragmentar leksik dialektizmlər sayəsində autentiklik iddiasını ifadəsinə xidmət edirdi. Lakin bu iddia o qədər yetərsiz arsenalla canlandırılırdı ki, onun adekvat şəkildə gerçəkləşdirməsi, zənnimizcə, mümkün olmurdı. Həmin fragmentar autentiklik yaratma cəhdləri **dədə, güyüm** və s. bu kimi qohumluq və mösət terminlərində ifadə tapıldı.

– **Dədə... güyüm...** çayda qaldı... ; – Gördü **dədə**, amma bir şey demədi [4; 99].
Məlumdur ki, **dədə** qohumluq termini digər türk dillərində də təsadüf edilir¹ və eləcə də Azərbaycan dialektlərində **ata** qohumluq terminin mövqeyində işləklilik nümayiş etdirir [5]. **Güyüm** mösət termini iss Şimali Azərbaycanın Balakon, Cəbrayıllı, Gəncə, Kürdəmir, Qax, Oğuz, Şəki, Tovuz, Yevlax, Zəngilan, Zərdab bölgələri üçün xarakterik olan istiladır və “mis səhəng” anlamını ifadə edir [6; 209]. Bu istilahın ədəbi dilimizin izahlı lüğətində qeyd edilməsindən çıxış etsək, onun, əslində sərf dialektizm olduğunu da söyləmək çətindir (izahlı lüğətdə oxuyuruq: Su daşımaq və ya saxlamaq üçün boğazı uzun, iri qulplu, mis qab; mis səhəng [8]).

Onu da qeyd edək ki, tarixçi etnoqraflarımız da bu mösət əşyasının Azərbaycanın ayrı-ayrı bölgələri üçün deyil, tarixin bütövlük də milli mösət mədəniyyətimiz üçün xarakterik olduğunu olduğunu qeyd etmişlər [9]. Yeri gölmişkən, bu fakt və eləcə də Ə.Cəfərzadənin tarixi romanlarında yer alan dialektizm səciyyəli arxaiklaşmış mösət terminləri görkəmli dialektoloq E.Əzizovun səsləndirdiyi bir fikri tam əyanılıklə təqdiqləyir. Görkəmli dilçi alim yazar: “**Dialektlər xalqın** təbii danışq dili, bir növ dilin **etnoqrafiyasıdır**. Biz dialektləri öyrəndikcə xalqı və onun tarixini öyrənmiş olurraq” (kursiv bizimdir. – B.M.) [10; 64-78, 65]. Bu sıradə da müqayisə maraq doğurmaya bilməz. Belə ki, Ə.Cəfərzadənin “Aləmdə səsim var mənim” romanı bu səpkili leksik dialektizmlərin yüksək işlənmə tezliyi, hətta hazırlıqlı olmayan oxucu üçün izafəlilik kimi görünə bilən intensivliyi ilə seçildiyi halda, “Bakı-1501” romanında daha çox arxaizm xarakterli sözlərdən istifadə olunur. Yəni, sonuncuda ədəbi dil üçün arxaiklaşmış, lakin konkret bölgələr üçün işlək olan mösət terminlərindən çox az istifadə olunur. Yəni, bu romanda Ə.Cəfərzadə Conubi Azərbaycan Təbriz-Ördəbil dialektində xas olan, Bakı danışığı üçün səciyyəvi olan leksik (möśət terminologiyası səciyyəvi) leksik dialektizmlərə çox fragmentar səviyyədə müraciət edir. Və onlar da əsas etibarilə güyüm dialek-tizmində olduğu kimi, ədəbi dil üçün arxaiklaşməkə yanaşı, ümumAzərbaycan dialektoloji atlası üçün səciyyəvi olan leksik dialektizm statuslu leksik vahidləri əhatəsindədir. Müqayisəmizin əyanlaşdırılması üçün, Ə.Cəfərzadənin “Aləmdə səsim var mənim” romanında yer alan leksik dialektizmlərdən bəzilərini xatırlamaq kifayətdir. Belə ki, bu əsər boyu müəllif üçün doğma olan Şamaxı dil mühitində xarakterik olan **tabaq, yağasər, xuruş, ovşara, sini, sərpinc, qanovuz, lüleyn** və s. bu kimi leksik diləktizmlər dəfələrlə istifadə edilmişdir. Yeri gölmişkən onu da qeyd edək ki, **güyüm** dialektizmini Ə.Cəfərzadənin dil kimliyi üçün xarakterik olan və bir neçə əsərində yer alan “autentiklik yaratma “arsenalı”» vahidlərindəndir.

Konkret olaraq, Ə.Cəfərzadə “Bakı-1501” romanında bu dialekt terminindən 5 dəfə, “Aləmdə səsim var mənim” romanında isə 13 dəfə istifadə eləmişdi. Əgər birincidə **güyüm** dialektizmi autentiklik abu-havasının yaradılmasına xidmət edən azaşdayda istilahlardan biri idisə, ikincidə artıq bu dialekt termin (digər çox sayılı dialekt terminologiyası fonundan hətta bu qədər yüksək işlənmə tezliyinə baxmayaraq) bir o qədər qabarlıq şəkildə nəzərə çarpır.

Dastagül arvad çıyından güyümü aşırıb yera qoydu və cəld Seyid Əzimin atının başını tutdu.; Bayağdan bəri həyətdə **güyümlərlə** əllaşan Qaratalı gözləri ilə axtardı..., Göz göz eləyib gələn kimi suyun başını bağlamaq, **güyümlərin** dördünü də alıb qablara boşaltmaq

lazımdı [1; 255, 338, 208].

Göründüyü kimi, Ə.Cəfərzadənin tarixi romanlarında həmin dövrün abu-havasının yaradılması, xüsusilə də Azərbaycan bölgələrinə xas olan spesifik etnoqrafik mühitin canlandırılması üçün dialektizm-terminlərdən geniş şəkildə istifadə edir. Lakin burada da yazarın öz dil kimiliyinin tasır faktoru qabarıq şəkildə nəzərə çarpar: müəllif heç bir başqa bölgənin tarixi-etnoqrafik dialektizmlərini Şamaxı dialekti qədər təfsilatlı və geniş çalarlı şəkildə təqdim etməyə müvəffəq olmur.

¹Müsəvir türk dilində: "baba" analmında (Torunu olan erkek, büyükbaşa, büyükpedə) [7]

Misgərbazar dünyaya *Lahic işi - mis qazanlar, bəzəkli sərniciłar, güyümlər, naxışlaftafalayınlar, lüleyinlər, aşşızənlər, sərpincər* göndərir Şamaxının özündə toxunan əlavə kələğayılars, qanovuzlar, darayı, cecim və xalçalar, gülbatın İsləmələr satılır [1; 12]. Xatırladıq ki, dialekt leksikası müvafiq bölgə üçün səciyyəvi olan el sənətkarlığı sa-hələrinə xas olan (dulusuluq, şəbəkə sənəti, baramaçılıq, ipəkçilik, daşqyma və taxtaoyma sənətləri və s.) terminlərlə zəngin olur. Və həmin leksik vahidlərin arxaiklaşmış terminoloji statusuna malik olması onları dialekt vahidləri sırasından kənarlaşdırır. Bu mənənda Ə.Qarayevin "Azərbaycan dilinin Şahbuz şıvələrinin leksikası" mövzulu dissertasiyasının əhatə etdiyi tədqiqat spektrini xatırlatmaq yerinə düşərdi. Belə ki, dilçi haqlı olaraq, bu dialekt leksikası plastında ayrı-ayrı sənət və təsərrüfat sahələrinə aid terminləri sistemli şəkildə qruplaşdıraraq təhlil etmişdi [11]. Analoji olaraq, geniş spektrli dialekt terminologiyasını əhatə edən, konkret olaraq, qastronomik sahə istilahlardan başlayaraq, məişət terminlərinə qədər çox rakurslu dialektoloji terminologiyani təcəssüm etdirən spesifik dil vahidlərini Ə.Cəfərzadənin "Aləmdə səsim var mənim" romanında sərgilədiyi təhkiyə dilində müşahidə etmək olar.

Üstü sərpincələ örtülü plov sinisini, xurus, ovşara və digər lazımı şeyləri dastarxana düzdü, toyuğu parçaladı, "nuş can, ağalar" deyib çıxdı. [1; 51]; Şəkidi hazırlıb gətirilən paxlava, rişta-xatai, yayda isə yağasər (buz) satır. *Tabaq* bütün gün üzünən başından düşmür, dükəndükən gəzib *bazzazlara* halva paylayır, adına Yetim Hüseyn, bəzilər isə "Yaxası açıq yetim" deyir [1; 13-14] ; *Plovlar* da yeyildi, *ovşarlar* da içildi... [1; 120].

Mən iqtibaslarında yer alan və iki variantda təqdim olunan *ovşar* // *ovşara* dialektizmi "Azərbaycan dilinin dialektoloji lüğəti"ndə təqdim olunan məlumatə görə "güləblə şərbət" anlamını ifadə edir [6; 384].

"Dialekt leksikasında alınma sözlər (Şərq qrupu dialekt və şıvələrinin materialları üzrə)" adlı araşdırmasında İ.Tahirov eyni dialektizmin daha fərqli variantlarını təsbit etmişdi: *ovşala/ööhşəla* «şərbət» (Bakı, Quba.), *ősəla* (Abşeron) [12; 81]. Dilçi bu dialektizmin İran dil qrupu dillərində mənimsənilməsi mövqeyindən çıxış edir. İ.Tahirov habelə sələb dialektizminin də eyni genetik mənbəyə bağlı olduğunu önə sürür. Dilçi yazar: Göründüyü kimi, Lənkəran rayonu şıvələrində işlənən *sərab* «abqora, qora suyu» sözü həm fars, həm Azərbaycan ədəbi dillərində, eləcə də başqa türk dillərində və hotta klassik ədəbiyyat nümunolarda işlənən sərab sözündən fərqli mənəda işlənir. *Sərab* sözü sələb şəklində Bakı dialektində müşahidə edilir. Burada *r ~ l* ovəzlənməsi göz qabağındadır. *Sələb* «şərbət» anlamını bildirir". [12; 55-56]. Ə.Cəfərzadənin əsərlərində bu dialektizmdən geniş şəkildə istifadə edilir: və o, bu dilalektizm etnoqrafizmından təkcə obrazlarının dil kimliyinin səciyyələndirməsində istifadə etmir. Bu arxaiklaşmış və yalnız dialekt leksikasında yaşadılan etnoqrafizmər Ə.Cəfərzadənin digar əsərlərdəki müəllif təhkiyəsinə də işləklilik nümyiş etdirir. *Süfrələr döşəndi, zərif şiraz şərəbi və reyhan, bədmışk, güləb, narinc, nar şərbətləri və ovşarları dolu çini, gümüş və qızıl dolçalar,...çini, büssür qəlyanlar* gətirildi. [4; 11]. Burada maraqlı məqam ortaya çıxır. Belə ki, yazar dialektizmdən obrazın dil kimliyinin "açılması" üçün istifadə etmir. Dialektizm onun öz dil kimliyinin identifikasiya göstəricisinə çevrilir. Yəni, bu identifikasiya göstəricisi əsasında (və eləcə də oxşar

dialektizm nümunələri əsasında) birmənalı şəkildə onu demək olar ki, Ə.Cəfərzadə Şərqi qrupu dialektlərinə xas olan dil kimliyinə malikdir. Biz, Ə.Cəfərzadənin yaradıcılığı boyu **ovşar, sələb, hampa** və s. dialektizmlərinin öz müəllif təhkiyisində geniş şəkildə istifadə edir. Xatırladaq ki, dialektizmlərdən obrazların dilində istifadə edilməsi möqbul və müsbət hal kimi dəyərləndirildiyi halda, MÜƏLLİF TƏHKİYƏSİNĐƏ DİALEKTİZMLƏRDƏN İSTİFADƏ ALQIŞLANMIR (daha ətraflı bax: [13; 253-257]). Müqayisə üçün deyək ki, ilk baxışdan nə paradoxal görünüşə də, Ə.Cəfərzadənin obrazlarının dilində çox sayıda və geniş çeşiddə dialektizmlərdən istifadə olunduğu halda, onun müəllif təhkiyisində bu qəbilden leksika azlıq təşkil edir. Ondan fərqli olaraq, həmkarı Ə.Babayevanın yaradıcılığında tam əks manzərə ilə qarşılışıdır. Yazarın əksər obrazlarının dil kimliyi adəbi dil normalarına yaxın danışq tərzində malikdirlər. Ə.Babayeva çox nadir halda dialektizmlərdən (neytral emosionallıqla) dil kimiyinin dolğun portretini yaratmağa müvəffəq olmuşdur. Lakin Ə.Babayeva yaradıcılığı boyu öz müəllif təhkiyisində daim dialektizmlərdən istifadəyə yol vermişdir ki, bu da ədəbi dil normalarına riayət baxımından müsbət hal kimi səciyyələndirilə biləməz. Bilavasita Ə.Babayevanın müəllif təhkiyisində yer alan dialektizmlərə aşağıdakı nümunələri nəzərdən keçirmək olar: **yetik** [14; 303]; **sinirmək** [14; 153]; **çarqat** [14; 149]; **mərəy** [14; 70], **fəcri** [14; 61, 65],

bezikmək [14; 126], **cinda** [14; 68], **çalpaşıq** [14; 83], **bələdləmək** [14; 126] və s. K.Əliyeva "Bədii əsərlərin dilində dialektizmlər" adlı araşdırmasında dialektizmlərdən aktiv şəkildə yararlanan yazarlar sırasında Ə.Babayevanı xüsusi qeyd edir və onun yaradıcılığında **ağsənliyi**, **bırətə**, **cuvər**, **çətan**, **ərinmək**, **qarabaddax**, **qaramat**, **ləmbələm**, **ot-əncər**, **palax**, **perikmək**, **sağurlaşmaq**, **sarov**, **sevələyə-sevələyə**, **soqqur-soqqur**, **şatır**, **sellənmək** və bu kimi dialektizmlərinin yer aldığına diqqət çəkir [15; 14, 31, 44, 52, 86, 143]. Əslində, bu məqam bir o qədər də təqdirəlayıq vəziyyət kimi dəyərləndirilə bilməz. Belə ki, müəllifin bazı cümlə və ifadələrini dialektoloji lügətin yardımı olmadan anlaşımaq çətin olur. Nümunələrə diqqət edək: **Fəcəridir**, dünyaya günəş doğur [14; 101]; Biz bağıda, **külafirəngidə** yatardıq [14; 145]; Biz ... **beşdaş, qıçpuləsi, qablapuləsi** oynayar, ...min bir xəyala dalardıq [14; 140].

Sonuncu nümunədə müəllif təhkiyisi çərçivəsində (yəni, bilavasitə Ə.Babayevanın öz dil kimliyinin refleksiyyəti kimi) nə az, nə çox üç dialektizmdən istifadə edilmişdir: **beşdaş, qıçpuləsi, qablapuləsi**. Həmin dialektizmlərin adekvat dərk edilməsi üçün isə, daha once də bildirdiyim kimi, dialektoloji lügətlərə və ya müvafiq tarixi-etnoqrafik araşdırılmaları töftiş etmək zorurəti ilə qarşılışınq. Məsələn, beşdaş etnoqrafik dialektizmi ilə bağlı diliminin dialektoloji lügətində oxuyuruq: "Beşdaş (Ağdam, **Bakı**, Bördə, Kürdəmir, Şamaxı, Şuşa, Zəngilan) – **beş xırda daşla oynanılan uşaq oyunu adı**. – **Beşdaş** oynemədən bormağımızın başı yara olib (**Bakı**); – A qızlar, gəlin gedəx' beşdaş oynuyax (Bördə); – Uşax kimi beşdaş oymuyur yeka kişi (Şuşa) (kursiv bizimdir. – B.M.) [18; 45]. Göründüyü kimi, bizim də xüsusi diqqət çəkdiyim kimi, bu uşaq oyunu Bakı bölgəsi üçün yetərinə xarakterikdir.

Qıçpuləsi etnoqrafik dialektizmi ilə bağlı məlumatlar isə öz çox spesifikasiyinə və məhdud işlənmə dairəsinə görə, hətta dialektoloji lügətlərə də yol tapmamaşdır. Yalnız müvafiq elmi ədəbiyyatların töftüsi bu istihənə etimonunu müəyyənləşdirmək imkanı qazanırıq. Belə ki, xalq oyunlarınızla bağlı araşdırımada Mərəkəcdü // Mərətutdu (mərə "çəla" deməkdir) oyunu haqqında verilən məlumatda qıçpuləsi termininə izah tapmış oluruz: "**İki və ya dörd iştirakçıdan ibarət sözlü-nağməli, bir uşaq oyunu** Şirvanda

qoz ile oynanılanbu oyuna "qoqzoz", "mərəmərə", "kütküt", "kutkurus", qərb rayonlarımızda – "yalaxyalax", "yalaxqoz", cənub-şərqi rayonlarımızda **qoyunqığı** ile oynanılan bu oyuna – "qıçıqığı", "qıçımət", "qıçmərə", Naxçıvanda – "qıçəbə", **Bakıda isə** – "qıçpuləsi" və "pulapula" deyirdilər (kursiv bizimdir. – B.M.) [16; 270].

Burada vurgulamaq istədiyimiz aspekt ondan ibarətdir ki, Ə.Babayevanın dil kimliyi bilavasitə "yetirməsi" olduğu Bakı şivəsinin təsir izlərini əks etdirir və bu məqam təkcə

obrazlarının dil kimliyi ilə bərabər, onun öz müəllif təhkisində aydın şəkildə ortaya çıxır. Birinci halda bunu “dialet və şivə sözlərinin on çox bədii dilda geniş meydan tapan və burada da üslubi effekt qazandıran” təbiəti kimi, yəni “obrazların nitqinin fərdiləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli koloritin verilməsində üslubi vəsitələrdən biri” [17; 82] kimi dəyərləndirir bilərik. Lakin ikinci halda isə bu artıq ədəbi dil normalarının pozulması kimi ortaya çıxır. Analoji vəziyyəti Ə.Babayevanın digər əsərlərində də izləmək olar. *İkinci mərtəbədəki salonun iri pəncərələrində düşən işq meydançanı gürşad göstərirdi* [14; 55]. Dialketoloji lügətində gürşad / gürşad fonetik variantlarında təsbit olunan bu söz “ildırım, şimşək” mənasında verirlər: “*Səni görənmüstünə gürşad oynasın!*” [18; 206]. Digər dialektoloji lügətdə isə bu dialektizmin Naxçıvan bölgəsində “şiddətli yağan yaşış” anlamında istifadə edildiyi bildirilir: *Gürşad başdadisa sel gəlməmiş ol çax'maz* [19; 115]. Göründüyü kimi, dialektizmlərin işlənmə tezliyi və spesifikasi baxımından, Azərbaycan qادın yazarlarının münasibəti yekdil deyildir və bu fərqliliklər bilavasita onların dil kimliklərinin formallaşma mühitinin təsiri ilə dikta olmuşdur.

Ədəbiyyat

Cəfərzadə Ə. Aləmdə səsim var mənim. Bakı, “Şərq-Qərb”, 2006, 432 s.

Dəmirçzadə Ə. Azərbaycan ədəbi dilinin inkişaf yolları. Bakı, 1958

Xudiyev N.M. Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dörslik. Bakı, “Elm və təhsil”, 2012, 686 s.

Cəfərzadə Ə. Bakı-1501. Bakı: Xan nəşriyyatı, 2016, 352 s.

Dədə // Azərbaycan dilinin izahlı lügəti. <https://azerdict.com/az/izahli-luget/d%C9%99d%C9%99>

Azərbaycan dilinin dialektoloji lügəti. Bakı: “Şərq-Qərb”, 2007, 568 s.

Dede // Güncel Türkçe Sözlük <https://sozluk.gov.tr/>

Güyüm // Azərbaycan dilinin izahlı lügəti, <https://www.azleks.az/online-dictionary/g%C3%BC%C3%BC%C3%BCm/?s=4>

Güyüm // Tarix terminləri lügəti, <https://www.azleks.az/online-dictionary/g%C3%BC%C3%BC%C3%BCm/?s=24>

Əzizov E.İ. Bədii dildə dialektizmlərin yeri / Filologyanın aktual problemləri [elmi-nəzəri konfransın materialları]. Bakı Dövlət Universitetinin nəşriyyatı, 2006, s. 64-78

Гулиев А.М. Лексика шахбузских говоров азербайджанского языка, диссер..канд.филол.наук., Баку, 1984, 174 с.

<https://www.disscat.com/content/leksika-shakhbuzskikh-gоворов-azerbaidzhanskogo-yazyka>

Tahirov İ.M. Dialekt leksikasında alınma sözlər. Bakı, Nurlan, 2004, 136 s.

Əzizov E. Bədii üslubda dialektizmlərdən istifadə əsulları / Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümüñə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda elmi-nəzəri konfransın materialları, Bakı, 2011, s.253-257

Babayeva Ə. Haradasan dost, harada... Bakı: Gənclik, 1977, 408 s.

Quliyeva K. Bədii ədəbiyyatda dialektizmlər. Bakı, Elm və təhsil”, 2019, 288 s.

Azərbaycan xalq ədəbiyyatından seçmələr (Qaravəllilər, oyunlar və xalq tamaşaları). Tərtib edənlər: H.İsmayılov, T.Orucov. Bakı, “Şərq-Qərb”, 2005, 312 s.

Məmmədov M.B. Filoloji düşüncələr. Bakı: Nurlan, 2005, 360 s.

Azərbaycan Dialektoloji Lügəti. Cilt I (A-L). Ankara: TDK Yayınları, 1999, 374 s.

Quliyev Ə.A., Əliyeva N.Y. Naxçıvan dialet və şivələrinin lügəti. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2017, 296 s. <http://anl.az/el/Kitab/2017/07/cd/Azf-297004.pdf>

**ON THE INFLUENCE OF AZIZA JAFARZADEH'S LINGUISTICIDENTITY
ON HER STRATEGY OF USING DIALECTICISMS**

B.G.Mammadova

SUMMARY

The linguistic identity of prominent Azeri writer Aziza Jafarzadeh is studied in this article. Based on the comparison of Jafarzadeh's masterpieces "I have a voice in the world" and "Baku-1501", the author explores the influence of author's language identity on her strategy of using dialecticisms.

**О ВЛИЯНИИ ЯЗЫКОВОЙ ЛИЧНОСТИ АЗИЗЫ ДЖАФАРЗАДЕ НА ЕЕ
СТРАТЕГИЮ ИСПОЛЬЗОВАНИЯ ДИАЛЕКТИЗМОВ**

Б.Г.Мамедова

РЕЗЮМЕ

В статье исследуется языковая личность известной азербайджанской писательницы Азизы Джадарзаде. Автор на основе сопоставления языка романов «Есть голос мой в мире» и «Баку-1501», исследует влияние языковой личности писательницы на ее стратегию использования диалектизмов.

Məqalə redaksiyaya 7 dekabr 2020 tarixində daxil olmuş, 14 dekabr 2020 tarixində isə çapa qəbul olunmuşdur.